



■ Ulucay Akif

Səni də küləklər atıb buraya,
Sən de buralarda yadsan, mən kimi.
Ürkək gözlərindən oxunur hər şey,
Sən de bir yaşıyan adsan, mən kimi.

Sən de bir şeire bəndən mən kimi,
Sən de misralardan həyat umursan.
Talanmış, soyulmuş kəndən mən kimi,
Bütün dəndlərinə gözü yumursan.

İnan ki, özümdən tanıram səni,
İnan yadımdasan, hələ də, inan.
Artıq öz ruhumdan sanıram səni.
Bütün dəndlərinə bələdəm, inan.

Gecələr dərd-kədər məni də boğur,
Dəndlərim hər gecə çoxalır, qadın,
Günəş sən tərəfdə hər səhər doğur
Sonda mən tərəfdə yox olub batır.

UZAQLARA MƏKTUB

Bu qədər bəlli olmamalıydı yoxluğun,
Bu qədər həpmamalıydı şəhərin divarlarına
sənsizliyin qoxusu.
İlişməməliydi yamanmış asfaltlara sənli xatirələr,
Çökəməməliydi ruhuma bir də səni görməmək qorxusu.
Mən cəhənnəm, şəhərə yazığın gəlmədimi?
Çox dəyişib sən gedəndən buralar:
İnsanları, heyvanları,
Binaların eyvanları,
Elə sizin məhləniz də.
Sizin kiçik məhlənidən bütün evlər söküldü,
Traktorlar, buldozerlər küçələr töküldü.
Siz tərəfdən keçəndə mən, yeyir beynimi fikirlər,
Öyrənmək də istəmirəm, görən indi nə tikirlər.
Xədice xalanın qanı qaralıb,
Rafiq dayının da vəziyyəti pisdi,
İçkiyə qurşanıb, deyir "Ay bala,
Əsas olan o ki, ürek təmizdi".
İndi məhlənidən top səsi gəlmir,
Gizlən-qac oynayan uşaqlar yoxdu.
Məktub yazıram ki, agah olasan,
Daha "ümid" adlı uşaq da yoxdu.

* * *

Hərdən ayaqlarım sözümə baxmır,
Lazımsız yerlərdə təpik döyürem.
Mənim heç kəs ilə bir işim olmaz,
Günboyu özümə söyüş söyürəm.

Tuturam yaxamdan, çırpıram yere
Üzümə tüpürüb çıxıb gedirəm.
Bu ağıl başıma gəlmir ki, yenə
Bir-bir səhvərimi təkrar edirəm.

Gəzirəm gecələr hey veyl-veyil,
Min bir yalan çıxır hər daş altından.
Bu şəhər, deyəsən, mənimki deyil,
Götürüb aparın ayaq altından.

MƏN YAĞIŞ YAĞANDA ÖLƏCƏM

Mən yağış yağanda öləcəm, gülüm.
Şimşəklər çaxacaq, hamı duyacaq.
Mən yağış yağanda öləcəm, gülüm.
Mənim günahımı Tanrı yuyacaq.

Yaşayıb gedəcəm mən də 5-10 il,
Siləcək insanlar yaddaşdan məni.
Bəlkə məzarım da qalmaz. Kim bilir?
Doğmalar tapacaq yad daşda məni.

Bilmirəm, beləsi yaxşımı, pismi?
Bir gün qara torpaq qucaq məni.
Çürüyüb gedəndə mezdarda cismim,
Ruhum səmalarda uçaçaq yeqin.

İlk dəfə buluda toxunanda mən,
Sənin gözlərindən yağış yağacaq.
Bir məzar daşından oxunanda mən.
Həmin buludlardan sənə baxacam.

Mən yağış yağanda öləcəm, gülüm.
Şimşəklər çaxacaq, hamı duyacaq.
Mən yağış yağanda öləcəm, gülüm.
Mənim günahımı Tanrı yuyacaq.

Barı sən ağlama mən ölüyüm gün,
Onsuz da, bilirdin bir gün öləcəm.
Sənə söz verirəm: "Mən ölüyüm gün,
Cənnət qapısından sənə dönəcəm".

Yağışlı gecədə öləcəm, gülüm.
Üzümdə təbəssüm, səssiz-səmirsiz

HİSLƏRİM

Qalaq-qalaq şeirlər
Səpələsəm də ayaqlarının altına,
Bir telinə dəyməz ədəbiyyat, bilirəm.

Sən olmadıqdan sonra şeirlərin canı cəhənnəmə.
Sən oxumadıqdan sonra bütün şeirlərim çərenləmək.
Bax, yenə başladım.

Bircə "sevirəm" sözüne görədir
Bu qədər şeir yazmağım.
Bütün sətirlərim acizliyimdir,
Bütün misralarım
Redaktə edə bilmədiyim hislərimdir

OKTYABR YAĞIŞI YAĞMADAN ƏVVƏL

Şeir,
Yox, yox,
sənə yazdığım şeir.

Ya da elə sənin özün.
Məsələn, payız küləyi kimi
yanımdan keçib getməyin.
Yenə ayaq səslərinlə səhbət edirəm.

Əllərin əlimi isitməsə də,
Saçının rüzgarı isidir məni.

Torpağın qoxusu göyə qalxmadan,
Oktyabr yağışı yağmadan əvvəl
Ətrini torpağa səpələyəcəm,
Bu bahar sən qoxan güller bitəcək.

QARDAKI AYAQ İZLƏRİM

Otağın ən çox siğindiğim
küncünə də, xəyalın yerləşdi bu gecə,
Son qala da işğal olundu.

Alqışlar!
Bravo!

Əhsən!
İndi hara qaçacaq ayaqlarım
bu qarlı yollarla?

Hansı dağın təpəsində yixilib,
Özüme baş daşı olmaliyam bu gecə?

Bağışla,
Mən bilmirəm,
De,
Bəlkə sən biləsən?

* * *

Sənin saçlarından şeir hörürəm
Sənə bir şeir var, bir-iki bəndlik,

Yerini rahatla, oxuyum indi.
Bir şeir yazmışam saçların üçün,
Buyur, bu şeirim artıq sənindir.

Ele bir şeir ki, yarısı mənə
Qalan yarısına sənə bənzəyir.

Gətir dodağını, söz söyləyəcəm:
- Yazdığını hər şeir sənə bənzəyir.

Bu nə cür oyundu,
bu nə cür işdi?

Baxdıqım hər yerdə səni görürəm.
Sakit ol,

səsinə çıxartma, qadın,
Sənəin saçlarından şeir hörürəm.

Sənə bir şeir var, bir-iki bəndlik,
Yerini rahatla, oxuyum indi.
Qapını bu şeir döysün hər axşam:
- Sənə bir şeir var, bir-iki bəndlik.